

*Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.*



Heydər ƏLİYEV



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

4 dekabr 2019-cu il № 94 (2411)

Qiyməti 30 qəpik

*Ön xətdən reportaj*

## Əsgərlərin köksündə Vətən adlı ürək döyünür



*Payız fəslə olsa da, qış ovqatı duyulmaqdadır. Hər tərəf qarlıdır. Soyuq, sazaq qəlbimizin, ürəklərin hərərətini üstələyə bilmir. Bu hərərət Azərbaycan əsgərinin Vətən sevgisindən gəlir. Təbiətin əsrarəngizliyi ilə qəlbimin döyüntüsü arasında qəribə bir tandem hiss edirəm... Bura səngərdi. Bura Vətəndi... Azərbaycan Ordusunun əsgəri Vətəni buradan da qoruyur. Bu hərərət cazibəsində Azərbaycan əsgəri ilə səngərdə görüşürük, kəlmələşirik...*

Yolların daşlı-kəsəkli olması bir yana, yerdəki qar sürücünün məsuliyyətini daha da artırır. Uzun illərdir ordu sıralarında xidmət edən və bu yollara yaxşı bələd olan təcrübəli sürücünün idarə etdiyi maşınla

döyüş postuna çatırıq. Kapitan Fərid Musayev ordu quruculuğundan, şəxsi heyətin hər cür şəraitlə təmin olunduğundan danışır, qışın sərt keçəcəyini güman etdiyini deyir. "Havaların kəskin soyuması ilə əlaqə-

dar bölmələrin qışa hazırlığına ciddi fikir verilir. Bu bölgədə qış qapını döyməmiş hazırlığı başa çatdırmaq olduqca zəruridir. Dağlarda əsgərlərin qış qayğıları indidən həllini tapır. Dövlətimizin və ordu rəhbərliyi-

nin qayğısı sayəsində bütün mövqələrimizdə müasir məişət şəraiti yaradılıb. Yataqxanalarımız istiliklə tam təmin olunub. Şəxsi heyətə qış geyimləri verilib. Qışa tam hazırıq. Belə əlverişli şərait şəxsi heyətə yük-

sək döyüş əzmi, qələbə ruhu aşılamaqla yanaşı, onları qarşıya qoyulmuş mühüm tapşırıqları məsuliyyətlə yerinə yetirməyə ruhlandırır", - deyir zabit bildirir.

(Ardı 3-cü səhifədə)

## Azərbaycanın Müdafiə naziri Latviyanın yeni səfiri ilə görüşüb



*Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb.*

Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görcəyi işlərdə uğurlar arzulayıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Zakir Həsənov Azərbaycan ilə Latviya arasında hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində səfir D.Qarançs ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək Latviya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın istər NATO proqramları çərçivəsində, istərsə də ikitərəfli formatda uğurla davam etdiyini vurğulayıb.

Görüşdə tərəflər müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

**Müdafiə Nazirliyi  
Mətbuat Xidməti**

## Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib



*Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.*

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olublar.

## Bakıda NATO-nun təlim kursu keçirilib

*Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-da əməliyyatların qiymətləndirilməsi" mövzusunda təlim kursu keçirilib.*

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib.

Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

## Nümunəvi xidmət

### “Hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında iştirak edim”

*Azərbaycanda ordu həmişə diqqət və qayğı olub, ordu da Vətən kimi uca tutulub. Bu, vətəndaşların mənəvi kamilliyinin tərkib hissəsidir. İnkişafının qürur duyulması dövründə olan Azərbaycan Ordusunun şəxsi heyəti bu günün tarixini də yazır, ömrünü xalqının, millətinin, ordusunun inkişafına həsr etməklə sabahki tarixlərin yazılmasında da yaxından iştirak edir. Örnək ola biləcək belə ömür yaşamaq fədakarlıqdır, müəyyən mənada hünərdir.*



Azərbaycan Ordusunun tarixinin yazılmasında iştirak edən hərbi qulluqçulardan biri də gizir Novruz Cəfərovdur.

"N" hərbi hissəsində zabit Eldəniz İsmayılov gizir Novruz Cəfərov haqqında dedi ki, o, üzerine düşən vəzifələri layiqincə yerinə yetirir, Vətənə xidməti həyatının məqsədi bilirdi. Məşhur ingilis dramaturqu Corc Bernard Şounun maraqlı bir fikri yadıma düşdü. "Həyat mənim üçün şam deyil, müvəqqəti olaraq mənə verilmiş məşəldir və mən istəyirəm ki, gələcək nəsillərə ötürdüyüm zaman o, daha gur yansın". Bu fikri zabit Eldəniz İsmayılo-

va da dedim. Onu da dedim ki, hərbiçilər də, mülkilər də həyatı ilə yaşamaqlıdır ki, özünə, ailəsinə, cəmiyyətimizə, millətimizə, xalqımıza, ordumuza faydalı olsunlar. Yaşamaq fayda vermək deməkdir. Zabit deyir ki, gizir Novruz Cəfərov da Azərbaycan Ordusuna faydalı ola biləcək hərbi qulluqçulardandır, yəni, ömrünü siz deyən kimi yaşayır. Hərbi kollektiv arasında kifayət qədər nüfuz qazana bilib.

Gizir Novruz Cəfərov bildirdi ki, hərbi qulluqçunun əsl hərbiçisi kimi formalaşmasında təlimlərdən, məşqlərdən əlavə, düşdüyü mühitin, şəraitin də çox böyük rolu vardır.

Növbədə olan rabitəçi gizir Novruz Cəfərov öz peşəsindən də söz açaraq dedi:

- Torpaqlarımızın işğalçılarından təmizlənməsində rabitəçilərin də özünə böyük məsuliyyət düşür. Döyüş zamanı

rabitənin əhəmiyyəti çox böyükdür. Belə ki, rabitə aparatı vasitəsilə biz müxtəlif qoşun növləri arasında əlaqə yaradır, səmərəli hücumların təmin olunmasına dəstək verir. Rabitə vasitəsilə bölmələr arasında da yüksək səviyyəli əlaqə təmin edilir. Döyüş zamanı cəbhənin əsəb sistemi adlandırılan rabitənin əhəmiyyəti dənizməz və müqayisəedilməzdir. Rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyyə hamıdan sonra çəkilməlidir - döyüşün gedişatı rabitənin necə işləməsindən asılıdır.

Əslən Ağdam rayonundan olan həmsöhbətim qeyd etdi ki, ən böyük arzumu Ağdamı və digər torpaqlarımızı azad görməkdir. Ordumuzun qüdrətlənməsi, hərbiçilərə olan diqqət və qayğı mənəvi-psixoloji hazırlığımızın səviyyəsini daha da artırır. Arxamızda güclü dövlət durur, torpaqlarımızı işğaldan azad edəcəyik.

"26 ildir valideynlərim Ağdamlı xatirələrlə yaşayırlar. Onlar ruhən hər zaman Ağdamdadırlar. Doğma ocaq, yurd-yuva həsrətilə yaşayırlar. Ona görə hərbiçisi olmuşam ki, torpaqlarımızın azad olunmasında mən də iştirak edim", - gizir Novruz Cəfərov belə dedi.

**Mayor  
Məhəmməd ƏLİYEV,  
"Azərbaycan Ordusu"**

## “Azərbaycan Ordusunun cəbhədə itki verməsi barədə Ermənistan mətbuatında yayılan xəbərlər dezinformasiyadır”

*Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həsəmov Səbuhi Səttarxan oğlu adlı hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.*

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, rəsmi olaraq Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə, bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

"Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik", - deyərək nazirliyin məlumatında qeyd olunub.

(Əvvəlki 1-ci səhifədə)

Gizir Fərman Əliyev əsgərlərə təlimat verdikdən sonra sənəyə doğru irəliləyir, sıra ilə növbəni təhvil-təslim edir.

Ərazi ilə tanış oluruq. Burada yemək otağı, hamam, silah-doldurub boşaltma yeri ilə yanaşı, idmanla məşğul olmaq üçün də şərait yaradılıb. Asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulmuş otaqda stolüstü oyunlar üçün şahmat, dama, həmçinin hərbi biliklərini artırmaq üçün kitablar, qəzet və jurnallar var. Ümumi şərait bizi daha əmin edir ki, ordumuzun istənilən bölməsində şəxsi heyətin inamlı xidməti üçün hər cür şərait yaradılıb.

Yataqxananın girişindəki şəhidlik lövhəsi, Milli Qəhrəman Mübariz İbrahimov guşəsi burada mənəvi-psixoloji işin də yüksək olduğunu təsdiq edir. Səngərdə əsgərlərlə bir arada olmağın qürurunu yaşayıram. Tez bir zamanda Qarabağda dalğalanacaq üçrəngli bayrağımızın kölgəsində toplaşib, kəlmələşmək keçir ürəyimizdən. Bu arzu bütün Azərbaycan xalqının arzusudur. Fərmanın sözləri mənə düşüncələrimdən ayırır. Biləsuvar rayonundan olan giziri yenidən ordu həyatına qayıtmaq əsas səbəblərdən biri həmyerlisi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ehtiramıdır, sevgisidir. Onun qəhrəmanlığını həyat yoluna nümunə bilir. Vətənə sevgi hissi ilə cəbhə bölgəsində xidmət edir. Hər əsgərin vəzifəsinin məsuliyyətini yaxşı dərk etdiyini bildirir: "Bu gün tələyini hərbi peşəsinə bağlamaqdan

## Əsgərlərin köksündə Vətən adlı ürək döyünür



qürur duyan hər bir vətənpərvər gənc kimi mən də düzgün addım atdığımı anlayıram. Sıralarımızda xidmət edən əsgərlərin keçirdiyi hissləri yaxşı başa düşürəm, çünki 3-4 il əvvəl mən də onlar kimi əsgər olmuşam. Onların hər biri Vətənə, el-obaya bağlı gənclərdir. Vətəndaş olmağın məsuliyyətini dərinləndirərək, Vətənə əsgər olmağın mahiyyətini yaxşı anlayırlar, işğalda qalan torpaqlarımızı azad edəcək döyüşlərin arzusu ilə xidmət edir-

lər. Mən də tabeliyimdə olan əsgərlərin hazırlıqlı əsgərlər kimi formalaşmasına çalışıram. Döyüş vərdisləri ilə yanaşı, onlara mərdlik, qəhrəmanlıq kimi mənəvi dəyərləri də aşılayır, bu məqsədlə yaxın tariximizin, Aprel döyüşlərinin qəhrəmanlarından söz açır, tanıdırıq. Belə qəhrəmanlıqlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün ən dəyərli nümunədir."

Əsgər Nicat Aliyev deyir ki, bizim əzəli silahımız Vətən sevgisidir. Qəlbində Vətənə

sonsuz sevgi olan Nicat Vətənin səngərdən başladığını bildirir. "Həyatı hərbi xidmətə gəldikdən sonra dərk etdim. Səngərdə ata-babalarımızın yolunu davam etdirəndə Vətən insan üçün daha da müqəddəsleşir, ilahi dəyərə çevrilir. Vətənə sevgin daha da artır. Müqəddəs vəzifə yerinə yetirdiyini daha dərinləndirən anlayırsan".

Əsgərin məğrurluğu, Vətənə bağlılığı bir daha göstərir ki, hər bir əsgərimiz qəhrəman xalqın övlətidir. İgid oğullarımız tarix boyu Vətən üçün, torpaqlarımızın azadlığı üçün döyüşlərdə şücaət göstəriblər. Əsgər Murad Qasimov ordu həyatının onun tələyindəki rolundan həvəslə söhbət açaraq deyir:

- Bu gün Vətənimizin bacarıqlı əsgəri kimi formalaşdığım üçün öncə komandirlərimə və torpaqlarımızın keşiyində çiyin-çiyinə dayandığım silahdaşlarıma borcluyam. Hərbi xidmət dövründə qazandığım bir çox vərdislərə görə əminəm ki, mülki həyatda müstəqil yaşamaq mənə çətin olmayacaq. Bir həqiqəti başa düşdüm ki, ordu həyatı, sözün həqiqi mənasında, bir kişilik məktəbidir və bu yolda sınaqlarda bərkidiyim üçün özümü xoşbəxt sanıram.

"Hərbi xidmətə gələn ilk gündən özümə söz vermişəm ki, Hərbi anda sadıq qalaraq, bacarıqlı əsgər olacam. Torpaqlarımızı göz bəbəyi kimi qoruyacam. Xidmətimi uğurla davam etdirməyimdə gənc əsgər hazırlığının rolu böyükdür. Orada komandirlərimiz bizə silahlardan istifadə etməyi, döyüş hazırlığı, sıra hazırlığı və digər

hərbi bilikləri öyrətdilər. Vətəni qorumağa qadir olan bacarıqlı əsgər kimi formalaşdım. Hal-hazırda döyüş postunda xidmətimi uğurla davam etdirirəm. Biz düşməndən qat-qat güclüyük. Ali Baş Komandanımızın əmrini yerinə yetirməyə hazırıq", - əsgər Amid Hüseynov belə deyir.

Amidin sözlərinə qüvvət kimi deyirəm ki, Azərbaycan Ordusu nəinki düşməndən güclüdür, həmçinin dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu gün hər kəs ordumuzla qürur duyur, ona arxalanır.

Əsgər Zeynal Əhədizadə deyir: "Hərbi xidmət Vətən qarşısında övladlıq borcu olduğu üçün müqəddəs vəzifədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hər birimizin arzusudur. Bu təkcə bizim yox, valideynlərimizin də istəyidir. Bizim uğurlu xidmətimizə, ordumuza layiqli əsgər olmağımıza onlar da sevinirlər. Andıçmə mərasimində mənə hərbi formada görün anam-atam çox sevinmişdi, qürurlanmışdı. Əsgərliyin müqəddəs vəzifə olduğunu deyərək tövsiyələrini vermişdilər. Artıq hazırlıqlı əsgərim. Üzərimə düşən məsuliyyəti dərk edərək döyüş növbəsində ayıq-sayıq xidmət aparıram. Torpaqlarımızın hər qarışı üçün döyüşməyə hər an hazırıam."

Əsgərlərin qətiyyətini, Vətənimizə, xalqımıza sevgisini gördük. Onu da duyduq ki, əsgərlərin hər birinin köksündə Vətən adlı ürək döyünür...

Leytenant  
Mahmud MÖHBALİYEV,  
"Azərbaycan Ordusu"

## Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin taktiki təlimləri keçirilir



*Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.*

Nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdislərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

*Ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Şəxsi həyatın döyüş vərdislərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, mənəvi-psixoloji hazırlıqlarının formalaşdırılması şəxsi həyatın istənilən coğrafi və təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur.*

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində motoatıcı bölüyün taktiki məşğələsini izlədik. Keçirilən dərslərdən məlum oldu ki, şəxsi heyətin döyüş vərdislərinə yiyələnməsinə xüsusi diqqət ayrılır.

Zabit ərazinin vizual kəşfini apararaq, şərti düşmənin müdafiə xəttinin önünü və atəş vasitələrinin yerləşməsinə, mühəndis maneələrinin yerlərini və xarakterini, əngəlləri, böyük reisin vasitələri ilə məhv ediləcək hədəfləri və digər mühüm məsələlərin koordinatlarını dəqiqləşdirdikdən sonra bölünən şəxsi heyəti hücumə keçdi. Düşmənin şərti mövqeyini ələ keçirmək üçün hərəkət istiqaməti boyunca qarşıya çıxan bütün maneələri dəf etdilər. Məşğələdə qarşıya qoyulan tapşırıq yerinə yetirildi. Komandirin əsgərlərin suallarını cavablandırması, dərslərin başa çatdığını bildirdi.

Məşğələdən sonra zabit Hə-

## "Döyüşə hər an hazırıq!"



sənəyə Abdullazadə bildirdi ki, ərazidə keçirilən hər məşğələnin döyüş hazırlığının yüksəldilməsində böyük əhəmiyyəti var.

"Hər an döyüşə hazırıq. Əsgərlərin döyüş hazırlığına xüsusi diqqət ayırıraq. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mənimsədiklərimizi əsgərlərimizə aşılayırıq. Mülkiyəm deyirdi ki, savadlı komandirin əsgərləri savadlı olur. Bunu xidmətə başladığım ilk gündən özümə şüar tutaraq xidmət edirəm. Biz Ali Baş Komandanımızın döyüş əmri ilə dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyik. Hər birimizin arzusu işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək döyüşlərdə iştirak etməkdir."

Əsgər Cənəli Səmədov bildirdi ki, biz Vətənin keşikçiləriyik, üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetiririk. "Komandirlərimizin köməyi ilə bacarıqlı əsgər kimi formalaşmışıq. Onların bizə diqqəti və qayğısını hər an hiss edirik. Üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Hərbi xidmətə çağırıldanda çox istəyirdim ki, ön xətdə

xidmət edim. Gənc əsgər hazırlığı dövrü bitdikdən sonra ön xətdəki bölməyə təyin olunduğumu biləndə çox sevindim."

"Vətənimizə layiqli əsgər olmaq üçün hər birimiz məşğələlərdən və asudə vaxtdan səmərəli istifadə edirik", - əsgər Cəmal Muradov söhbətə başladı. - Döyüşə hər an hazırıq. Hərbi biliklərimizi artıraraq, qarşıya qoyulan tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetiririk. Xidmətə başlayandan komandirlərimiz bizə qətiyyətli, cəsarətli, diqqətli, məsuliyyətli olmağı öyrədiblər. Dərslərdən sonra yaranan sualları maraqla cavablandırırıq.

Əsgərlər Sərvan Balakışiyev, Şahin İsmayılov, Samir Həsənov, Pənah Selimov, Səməd Abdullayev və digərləri bildirdilər ki, bu ordunun gücü, qüdrəti ilə hər birimiz qürurlanıraq. Ordumuz Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə təmamlayacaq...

Baş leytenant  
Ruslan HƏSƏNZADƏ,  
"Azərbaycan Ordusu",  
foto  
C.CƏFƏROVUNDUR

# Prezident İlham Əliyevin BDU-nun yubiley tədbirindəki nitqi geniş təhlil və təbliğ olunmalıdır

Dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "dəyirmi masa" keçirilib

*Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Heydər Əliyev muzey-lektoriyası"nda Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə nitqindən irəli gələn vəzifələrin icrasının əsas istiqamətlərinə dair "dəyirmi masa" keçirilib.*

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, "dəyirmi masa"da xüsusi təyinatlı təhsil müəssisələrinin və UNEC-in professor-müəllim heyətlərinin nümayəndələri iştirak ediblər.

Muzey-lektoriya ilə tanışlıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

"Dəyirmi masa"nın aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdü polkovnik Abdulla Qurbanı son vaxtlar ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm yeniliklər, aparılan uğurlu islahatlar, kadr siyasətində gəncleşmə prosesi, eləcə də Azərbaycanın reallaşdırdığı, dünyanın həsədli izlədiyi bir sıra mötəbər beynəlxalq tədbir və nəhəng layihələr barədə ətraflı məlumat verib.



Qeyd olunub ki, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideyaları ölkəmizdə uğurla həyata keçirilir. Respublikamızın sukani etibarlı əllərdədir və Azərbaycan bu ili də bütün sahələrdə qazanılmış nailiyyətlərlə başa vura-raq 2020-ci ildə xalqımızın və dövlətimizin tarixinə daha möhtəşəm səhifələr yazmaq əzmi ilə yeni ili qarşılamağa hazırlaşır. Müstəqilliyinin 101-ci ildönümünü qeyd etməsinə baxmayaraq, Azərbaycan əsl müstəqillik dövrünü bu gün yaşayır. Prezident İlham Əliyevin noyabrın 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə böyük iftixar hissi ilə dediği kimi,



"Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadıq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaraq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır".

Nəzərə çatdırılıb ki, respublikamız inkişaf etdikcə, xalqımızın sosial rifahı, firavan həyat tərzi daha da yaxşılaşdıqca, ölkəmizin müdafiə qüdrəti durmadan möhkəmləndikcə bu tələqini gözü götürməyən qüvvələrin, anti-Azərbaycan dairələrin gəncləri əsas hədəf seçərək yoldan çıxarmaq, beyinlərini zəhərləmək, xalqa, Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq cəhdləri boş çıxacaq. Dövlətimizin başçısının qətiyyətlə dediği kimi, "Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilmə-

malik, öz tarixini mükəmməl bilən, milli-mənəvi dəyərlərə sadıq savadlı, intellektual səviyyəli vətəndaşlar yetişdirməkdir. Bu işdə həm xüsusi təyinatlı təhsil müəssisələrində, həm də mülki təhsil müəssisələrində çalışan müəllimlərimizin də qarşısında çox böyük vəzifələr durur. Bu vəzifələrin icra mexanizmini də Prezident İlham Əliyev BDU-nun yubiley mərasimində daha aydın şəkildə göstərib: Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər... Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq".

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov qeyd edib ki, Azərbaycan Ordusu üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikamızın müdafiəsi ilə əlaqədar hərbi-strateji və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə 20 il öncə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının şəxsi heyəti də Prezident, Ali Baş Komandan İlham Əliyevin bu nitqini böyük maraqla və diqqətlə izlədi. İndi əsas məsələ bu tarixi nitqdən irəli gələn vəzifələrin əsas istiqamətlərini müəyyənləşdirməsi və həyata keçirilməsidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin BDU-nun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təhsilinin qarşısında dayanan vəzifələr haqqında söylədikləri dəyərli fikirləri bütünlüklə hərbi təhsilə də şamil etmək mümkündür. Bu nitqdən irəli gələn vəzifələr əslində bütün cəmiyyətimiz qarşısında, gələcəyimiz qarşısında, o cümlədən də hərbi qulluqlarımız qarşısında dayanan vəzifələrdir və müstəqil dövlətçiliyimizin gələcəyi, xalqımızın sabahı həmin vəzifələrin doğru, dürüst və düzgün həllini tələb edir", - deyərək Mehman Süleymanov bildirib.

UNEC-in tələbələrle iş üzrə

prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova Ulu Öndərimizin özü qədr inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin BDU-nun yubileyindəki məzmunlu və əhatəli nitqinin məhz Heydər Əliyevin ideyalarına əsaslandığını qeyd edib. Bildirib ki, vaxtilə unudulmaz liderimiz Heydər Əliyev gənclərin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasına xüsusi önəm verər və onların tariximizi, milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməsi üçün yollar göstərər, hər bir gəncin Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni, ölkəni,



torpağı sevməsini, dilimizi, dinimizi sevməsini çox istərdi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətlə qayıdışından sonra gənclərlə iş sahəsində yaranmış boşluq aradan qaldırıldı və gənc nəsə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Prezident İlham Əliyev isə dövlət gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoydu. UNEC-in 20 min nəfərlik kollektivinin əsas hissəsini təşkil edən gənclərlə iş bizim universitetdə də prioritet məsələyə çevrilib. UNEC-in rəhbərliyi tələbə gənclərin vətənpərvərlik tərbiyəsinə ciddi fikir verir, onlar üçün istənilən şərait yaradır. Müdafiə Nazirliyi ilə birlikdə silsilə tədbirlər həyata keçirilir, tələbələr, professor-müəllim heyətinin tez-tez cəbhə bölgələrinə səfərləri təşkil olunur.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Gəmiçilik və radio-texniki sistemlər kafedrasının rəisi, birinci dərəcəli kapitan, texnika üzrə fəlsəfə doktoru, professor

Əsəd Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki tarixi nitqi hərbi professor-müəllim, eləcə də kursant heyəti qarşısında da böyük vəzifələr qoyub. Bu vəzifələr Vətən borcu qədr müqəddəs və məsuliyyətdir.

UNEC-in Rus İqtisad Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Döyüş təminatı kafedrasının baş müəllimi polkovnik-leytenant Vüsal İbrahimov, UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova, UNEC-in Xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Afət Abbasova, UNEC-in fizika-kimyə kafedrasının müdiri, fizika elmləri doktoru, professor Rövşən Rəzayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin əməkdaşı mayor Xəyal İsgəndərov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin baş müəllimi polkovnik-leytenant Emil Səmədov və başqaları da çıxışlarında dövlətimizin başçısının program xarakterli nitqindən öyrənilərək təhlil olunmasının və geniş təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin rəis müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rəsim Əliyev

"dəyirmi masa"ya yekun vura-raq tədbir iştirakçılarında Müdafiə Nazirliyi rəhbərliyinin minnətdarlığını çatdırıb. General-mayor Rəsim Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.

"Dəyirmi masa" iştirakçlarına UNEC-in nəşri olan "Sən ilə fəxr edirik, Azərbaycan əsgəri!" və Abdulla Qurbanının "Ordu gəncləri böyük qüvvədir" kitabları hədiyyə edilib.

Sonra Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrının Əməkdar incəsənət xadimi Abdulla Qurbanının "Çingiz dastanı" mənzum dramı əsasında hazırladığı ikihissəli tamaşa nümayiş olunub. Tamaşanı Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim və tələbələri ilə yanaşı, UNEC-in 200-dən çox nümayəndəsi də maraqla izləyib.



# Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərslərinin qrup rəhbərinə dərslə hazırlaşmaq üçün kömək)

**Suallar:**

1. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

2. Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır.

*31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür*

Azərbaycanlılar minilliklər boyu bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.

Uzun bir dövr azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməsinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRI-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransında dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.

1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiye bölmə keçmiş SSRİ və İran sərhədinin Naxçıvanın Ordubad və Şərur rayonları arasındakı hissəsini sökdü. Beləliklə, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və 1992-ci ildə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi və bu günün bayram kimi qeyd edilməsi ilə bağlı rəsmən qərar qəbul edildi.

Xüsusi ilə qeyd etmək lazımdır ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsisçisi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın xoşbəxt gələcəyinin banisi ulu öndər Heydər Əliyev olmuşdur.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycan-

**Mövzu:** 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır.

lılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi Həmrəylik Gününü həttə milliyetçə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Həmrəylik Günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik bayramı, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünü dərkəninə təkan verən güclü bir amilə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq əməli ətrafında milli birlik, həmrəylik nümayiş etdirir və bütün bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.

Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq Ana Vətənin inkişafına, onun dünya birliyinə layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı haqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sanır.

*Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır*

Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də Həmrəylik Günü qeyd edirlər. Qədim tarixə malik xalqımız bu əlamətə bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dilərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

Milli səviyyədə keçirilən bayram ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərarı yenidən müstəqilliyi-

ni elan etmiş Azərbaycanın çağdaş tarixində fundamental sənədlərdən biridir.

Bütün məşhur siyasi xadimlər kimi, ulu öndər Heydər Əliyev də öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, onun ümummədəni tərəqqisinin qayğısına qalmış, xalqımızın dünyada layiqli yer tutmasına və obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə çalışmışdır.

Ulu Öndər özünəməxsus uzaqgörənliklə hakimiyyətə gələn ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.

Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, tələyüklü hadisə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdır.

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissini ifadə formasına çevrilmişdir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm İlham Əliyev cənabları da bu xəttə sadıqlığını nümayiş etdirir.

Ümummilli Liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasətini bu gün Prezidentimiz İlham Əliyev davam etdirir. Soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlarla fəxr edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə

yeni nəfəs vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. Dövlət başçısı diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini də xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, digər türkdilli dövlətlər ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir.

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyaların uğurlu davamıdır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərin məzmunlu çıxış etmiş, türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqədən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqələrimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, elverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər daha da güclənir".

Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən Rusiyada, Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərqi ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Diaspor quruculuğu sahəsində hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsiplial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin

tələyüklü məsələlərinin həllində daha yaxından iştirak edəcəkdir. Bizim xaricdə 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadığı hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılır, birlik, həmrəylik var. Bizim diaspor təşkilatlarımız bir-biri ilə sağlam rəqabət aparırlar və biz bunu ancaq alqışlaya bilərik. Bu rəqabət ümumi işimizə xidmət edir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və unutmamalıyıq ki, gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirərək, vahid amal uğrunda çalışır. Ölkəmizin gələcəyi ilə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası və digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciət edir. Dövlət başçısı hesab edir ki, xaricdəki azərbaycanlılar arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlər getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqələrə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər.

Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın ictimai və siyasi həyatında, eləcə də Azərbaycan Ordusunda böyük sürətlə aparılan quruculuq işləri bunu bir daha sübut etmiş oldu. Dünya aydın gördü ki, Azərbaycan xalqının hazırkı lideri öz xalqına arxalanaraq Qarabağ probleminə heç bir güzəştə getməyəcək və münasibə qətiyyətlə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Bizim gücümüz təkcə iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür.

Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olması və tarixi əzəli torpaqlarımızın geri qaytarılması üçün hər bir Azərbaycan vətəndaşı kimi biz hərbi qulluqçular da öz hərbi xidmətimiz dövründə əlimizdən gələni əsirgəməməli və xidmətimizdə bir-birimizə örnək olmaqla o tarixi anı yaşamağımızı tezləşdirməliyik.

**İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsi**

## İmadəddin Nəsimi - 650

# “İki cahana sığmayan ömür” adlı ədəbi-bədii gecə keçirildi

*Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “İki cahana sığmayan ömür” adlı ədəbi-bədii gecə keçirildi.*



Ədəbi-bədii gecədə hərbi məktəbin zabıt, kursant, müəllim heyəti, o cümlədən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir qrup əməkdaşı iştirak etdilər.

Gecənin rəsmi hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsindən və 2019-cu ilin “Nəsimi ili” elan olunmasından danışdı. Zabıt ölkə səviyyəsində

müxtəlif yönümlü tədbirlərin keçirilməsini, eyni zamanda, orduda da İmadəddin Nəsimi irsinə və onun yaradıcılığına ehtiram əlaməti olaraq dahi şairin yubileyinin geniş qeyd edilməsini xüsusi vurğuladı. “Hərbi qulluqçulara milli-mənəvi dəyərlərimizin aşılması, onların hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi bizim əsas məqsədimizdir. Hər bir gənc xalqımızın zəngin milli-mənəvi dəyərlərini öyrənməli, dünya klassik ədəbiyyatına daxil olan dahi şair və yazıçılarımızı tanımalıdır. Anadan olmasının 650 illik yubileyini qeyd

etdiyimiz ölməz şairimiz İmadəddin Nəsimi ədəbi xəzinəmizin qızıl fonduna daxil edilib. Onun adı daim qorunur, daim yaşayır.”

Mərkəz rəisi klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin geniş qeyd olunmasını ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu dedi və çıxışını Prezident İlham Əliyevin bir sətiri ilə bitirdi: “Azərbaycan xalqının ən qiymətli sərvəti onun milli-mənəvi dəyərləridir. Klassik ədəbiyyatımız isə bu dəyərlərin ən qiymətli incisidir. Hər bir azərbaycanlı bu dəyərlərə sahib çıxmalı, onu qorumalı və gələcək nəsillərə ötürməlidir. Çünki ədəbiyyat və mədəniyyət fədakarlıqdan doğan bir anlayışdır.”

Sonra mərkəzin mədəni-bədii işlər üzrə təlimatçısı Gülxar Məmmədova çıxışında Azərbaycanın klassik şairi İmadəddin Nəsiminin bədii yaradıcılığında fəlsəfi düşüncədən, ədəbi dilin zənginliyindən, yaşadığı dövrün Nəsimi həyatına və yaradıcılığına təsiri və rolundan, Vətəndə onun adının əbədiləşdirilməsindən geniş bəhs etdi. “Nəsimi yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mü-



hüm bir mərhələ təşkil edir. Yeddi əsrə yaxın tarixi bir dövr keçməsinə baxmayaraq, şairin yazdığı şeirlərin, qəzəllərin poeziyamıza aydınlıq gətirdiyinin, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə yüksəltdiyinin bir daha şahidi oluruq. Ötən əsrin 70-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin anadan olmasının 600 illik yubileyi keçirilib. Azərbaycan kino sənətində parlaq obrazı yaradılıb. Ölkəmizin paytaxtında şairin heykəli ucaldılıb. Tanınmış bəstəkarımız Fıraq Əlizadənin “Nəsimi” passionu böyük şairimizin sönməz həyat eşqinin, haqq-ədalət uğrunda mübarizəsinin dünyaya tanındılmasında mühüm rol oynayıb.”

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin səh-

nə mədəniyyəti kafedrasının baş müəllimi Əlizaman Mirzəyevin rəhbərliyi ilə hazırlanan İmadəddin Nəsiminin qəzəllərindən ibarət tələbələr şair çələngi ədəbi-bədii gecədə alqışlarla qarşılandı.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahını və rəqs ansamblının İmadəddin Nəsimi yaradıcılığından və “Nəsimi” kino filminəndən təqdimatları tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Sonda polkovnik Emin Səfərov çıxış edərək dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinin məktəbdə qeyd olunmasını böyük məmnunluq hissi ilə qarşıladıklarını dedi və ədəbi-bədii gecənin təşkilatçılarna məktəbin rəhbərliyi adından dərin minnətdarlığını çatdırdı.

**Lalə HÜSEYNOVA,**  
“Azərbaycan Ordusu”

*Ordunun gücü həm də şəxsi həyata hərbi biliklərin aşılmasının səviyyəsindən də asılıdır və bu, Azərbaycan Ordusunda yüksək səviyyədə təşkil olunub. Hərbi biliklər Azərbaycan Ordusunu zabıt kadrlarıyla komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə proqrama uyğun tədris materialları ilə aşılanır. Ordu quruculuğunun tərkib hissəsi kimi bu, hərbi hissələrdə gənc əsgərlərin hazırlığı formasında aparılır.*

Öyrətmə pedaqoji prosesdir. Məktəbdə də, istehsalatda da, cəmiyyətdə də belədir. Öyrədən-öyrənen münasibəti qanunla tənzimləyəndə daha etibarlı, daha ümidverici olur. Bəzən şəraitə görə öyrətmə prosesini tövsiyələr, məsləhətlər əvəzləyir və pedaqoji prosesin tələblərinə tam uyğun gəlir. Baş leytenant Kərim Kərimovla, sonra əsgərlərlə hərbi hissədə asudə vaxtda bunlar haqqında söhbət edərdik. Leytenant Nəsimi Həsənlinin dedikləri söhbətimizin mahiyyətini də, nizamını da, axarını da tənzimlədi:

- Gənc əsgərlərin hazırlığı təsdiq edilmiş tədris proqramı-

## Gənc əsgərlərin hazırlığı

# “Öyrədiblər, öyrənmişik, öyrədirik”



na müvafiq aparılır. Hazırlıq müddətində gənc əsgərə bütün zəruri hərbi biliklər əhatəli şəkildə aşılanır, bunlar döyüş hazırlığının başlanğıcıdır, yəni, əsgər hərbi xidmətə bu hazırlıqla başlayır, döyüş hazırlığı məhz bu başlanğıc əsasında inkişaf etdirilir, formalaşır, qüdrət amili olur.

Leytenant fikrini ordu quruculuğunda əhatəli olan başqa bir amillə tamamladı:

- Gənc əsgərin hazırlığı döyüş hazırlığıyla bir sırada onun mənəvi-psixoloji hazırlığını da formalaşdırır - öyrənmə prosesi

özünənam da yaradır. Əsgər görür və dərk edir ki, hər öyrənilən əvvəlki biliklərin davamı kimi yaddaşa köçür və nəticədə hərbi biliklər sistemi onun xidmətinə daha da gərəklidir.

Komandiri əsgər Murad Hüseynovu nümunəvi əsgər kimi təqdim etdi:

- Nizamnamələrin tələblərinə ciddi əməl edir, mahiyyətindən və yerinə yetirilmə mexanizmindən asılı olmayaraq bütün əmr və göstərişləri, tapşırıqları həm vaxtında, həm də məsuliyyətlə yerinə yetirir. İctimai-siyasi dərslərdə də, tədbirlərdə də

fəallıq göstərir.

Zabıtın bu təqdimatı söhbətimizə vasitə oldu.

Ezamiyyətlərdə əsgərlərlə həmişə həvəslə xoş duyğuları, gözəl, gərəklili mətləbləri yaddaşıma köçürə-köçürə söhbətlaşmışəm. Nümunəvi xidmət edən əsgərlə söhbət də mənə könül xoşluğu verdi.

Hal-əhval tutmanı baxışlarımız əvəzlədi. Mətləbimdən - öyrənmək, dəqiqləşdirmək istədiyim mövzudan söz açdım:

- Zamanında sən də gənc əsgər olmusan. Sənə də hərbi xidmətin zəruri tələbləri öyrədilib, sən də nizamnamələrin diqqətlə oxumusan, öyrənmişən, dərk etmişən. İndi də oxuyursan. Səncə, öyrətmə çətindi, yoxsa öyrənmə?

Sual əsgəri bir qədər düşündürdü, sonra tələsmədən dedi:

- Gənc əsgər kimi hərbi xidmətə başlayanda nizamı yeriyib ötür keçən əsgərlərə həsəd aparırdıq. İnanıram ki, indi bizim yeriyimizə həsəd aparırlar, onların da yeriyinə həsəd aparılacaq. Sonra silahlarla davranma, daha mürəkkəb silahlarla tanışlıq, onların istismar xüsusiyyətlərini öyrənmə - biz belə bir gərəklili hazırlıq keçmişik.

Əsgərin cavabı, mövzu haq-

qında düşüncələri əsgərlərin də diqqətini çəkdi - yaşanılmış duyğular haqqında eşitmək xoş ovqat yaradır:

- Məqsəd öyrənənə nəyisə öyrətməkdir. Öyrədən öyrətməyə, öyrənən öyrənməyə məsuliyyətini tələb edən bu prosesdə öyrədən fikri, mövzunu necə izah etməsi, səbrli, təmkinli olması nə dərəcədə vacibdirsə, öyrənənin öyrəndi bütün məsuliyyətiylə dinləməsi də o dərəcədə vacibdir. Orta məktəbdə qiymət almaq üçün oxuduğumuz fənlər də vardı. Gənc əsgər bilir ki, ona öyrədilənlərdən imtahan bütün hərbi xidmət dövründə, hər gün, hər an götürülür - bəzən müşahidələrlə, bəzən diqqət yetirilməklə, bəzən məqsədlə, bəzən məqsədsiz. Öyrənilənlər hərbi hissədə daha da təkmilləşir. Zabıtların, gizirlərin iradları, tövsiyələri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, sənədən əvvəl xidmət edən təcrübəli əsgər yoldaşlarının dedikləri öyrəndiklərinin davamı olur...

Əsgər Vüqar Əliyev dedi ki, hərbi hissəmizə gələn gənc əsgərlərə bildiklərimizi, zəruri hesab etdiklərimizi biz də xatırladırdıq.

- Xatırlatma da müəyyən mənada öyrətmədir, - dedim. Vüqar bu müdaxiləylə razılaşdı.

- Əlbəttə, - dedi. - Zamanında xatırladıblar ki, unutmayaq, xatırladırdıq ki, unutmasınlar.

Əsgərlər dedilər ki, öyrədiblər, öyrənmişik, öyrədirik...

**Mübariz MUSAYEV,**  
“Azərbaycan Ordusu”

*Yüksək döyüş hazırlıqlı ordunun şəxsi heyəti həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olmalıdır ki, onun güclü ordu olduğu etiraf edilsin. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olması onun şəxsi heyətinin həm yüksək döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunun göstəricisidir.*

Ordu quruculuğu dövlət üçün prioritet olduğuna görə onun maddi-texniki bazası genişlənir, silahlanmaya yeni, müasir texnikalar, avadanlıqlar və qurğular daxil edilir, müxtəlif təyinatlı təlimlər keçirilir ki, bunlar da şəxsi heyətin döyüş hazırlığının daha da yüksəlməsini təmin edir. Bununla bir sırada mənəvi-psixoloji hazırlığın səviyyəsi də yüksəldilir. Bu baxımdan Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən tədbirlərin əhəmiyyəti böyükdür.

Şəxsi heyətə keçirilən ictimai-siyasi dərslərdə bu və ya digər mövzular öyrədilir. Bu proses təkə öyrədən mühazirəsi, yaxud söhbəti ilə tamamlanır. Belə dərslər ya sual-cavab, ya diskussiya, ya da mütakəbbir formatında aparılır ki, bunlar da mövzunun mənimsənilməsində dəyərli pedaqoji üsullardandır.

Hər mövzunun özünəməxsus tədris metodu vardır. Bu metod zabitə təklif oluna da bilər, onu zabitin özü müəyyən edə bilər. Təcrübə göstərir ki, dərslər təqdim edilən üsulla zabitin müəyyən əlavələriylə keçiriləndə daha səmərəli olur. Xocalı soyqırımı haqqında təqdim edilən te-

## Şəxsi heyət yüksək döyüş əzmi ilə xidmət edir



matik plan əsasında zabitlərimizdən biri dərsi belə bir əlavəylə keçmişdi.

Dərsdə Xocalı faciəsini görənlərin bir neçəsinin təəssüratlarının audio yazısı təqdim edilmişdi. Əsgərlər o faciənin ağrılarına daha həssaslıqla duymuşdular. Yeni, faciə haqqında müəyyən faktları yaddaşına köçürən əsgər onları şahidlərin təəssüratlarıyla qoşa yaşadır. Bu anlar vətənpərvərlik duyğularının daha da yüksəldilməsində mühüm amillərdən biri olur.

Müdafiə nazirinin əmriylə vaxtilə xidmət etdiyi mövqeyə, Tovuz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə kənddə ma-

gistral yola Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verildi. Bu tədbirlər eyni vaxtda keçirildi, əsgər və zabitlər də, ictimaiyyətin nümayəndələri də bu tədbirləri böyük coşğu ilə, vətənpərvərlik duyğularıyla izlədilər. Vaxtilə xidmət etdiyi mövqedə qəhrəmanın bərelyefi qoyuldu. Bu münasibətlə keçirilən tədbirdə qəhrəmanın atasının dediyi kəlmələri xidmətə gələn əsgərlər də, təxsis olunan əsgərlər də duyğusallıqla yaşadırlar: "Mənim oğlum idin, oğlum, indi Vətənin oğlu oldun. Bir qardaşın vardı, indi minlərlə qardaşın var". Şəhid oğula atanın belə müraciəti əsgərlərin mənəvi-psixoloji hazırlı-

ğında gərəklili fikri kimi həmişə xatırladılır. Həmin postda döyüş növbətçiliyindən qayıdan əsgərin dedikləri heç zaman unudulmayacaq: "Mən Azərbaycan Ordusunun əsgəri olmağımla nə qədər fəxr edərəmsə, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xidmət etdiyi mövqedə xidmət etməyi arzulayacağam. Göründüyü kimi, bir əsgərin dedikləri həm də yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malik olur. Yeni, ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin mətbuatla əlaqəsi həm də bu baxımdan dəyərli olur. Bu tezisi gerçəkləşdirməkdə "Azərbaycan Ordusu" qəzetinin köməyindən faydalanırıq.

Kütləvi vətənpərvərlik tədbirlərinin də əhəmiyyəti qeyd olunmalıdır. Belə tədbirlər Müdafiə nazirinin təsdiq etdiyi plan əsasında aparıldığına görə keçirilən dərslərin mahiyyətini tamamlayır. Əsgər görür, eşidir, gördükləri, eşidənləri düşüncələrinin nizamını, məzmunluğunu, milli mentalitete uyğunluğunu da təmin edir. Nəticədə etibarilə mənəvi-psixoloji hazırlıq prosesini tənzimləyir.

Bu günlərdə hərbi hissəmizdə "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda disput keçirildi. Əsgərlərin fəallığı, mövzu ilə bağlı maraqlı fikirlər deməsi həm onların mənəvi-psixoloji hazırlığının səviyyəsinin təsdiqi idi, həm də onların nitq qabiliyyətinin inkişafına müəyyən qədər təsiri oldu. Əsgərlərin səsləndirdiyi hər fikir onun vətənpərvərliyinin təsdiqi kimi dinlənildi. Bir fikir əsgərlərin hamısını coşdurdu: "Düşmənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin de-

diyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrindən sonra torpaqlarımızdan çəkilib getməli olduğunuzu bilməlidir. Bilməsə, getməsə, Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan əsgəri torpaqlarımızı işğaldan döyüşlə azad edəcəkdir. Döyüş olarsa, biz də həmin döyüşlərdə iştirak etmək istərdik". Əsgərin düşüncəsi bu niyyətdə olmasa bu hərbi hissənin əsgərlərinin, bu hərbi hissənin əsgərlərinin təmsalında ordumuzun əsgərlərinin mənəvi hazırlığının səviyyəsinin təsdiqidir.

Hərbi hissələrdə şairlərlə görüşlərin də səmərəsi az deyil. Əsgər şair sözü eşidir, şeir dinləyir. Məlumdur ki, şeir dinləyənlərə daha həssaslıqla təsir göstərir. Bu baxımdan şair sözü dinləyən, şeirlər eşidən əsgərin döyüş əzmi də yüksəldilir, qələbə ruhu da.

Şəxsi heyətin asudə vaxtının səmərəli təşkilində də əhəmiyyətlidir. Asudə vaxtlarda bədii ədəbiyyatın təsirinə səmərəli bəhrələnmək mümkündür. Məhz hansı əsərin oxunuşunu müəyyən edəndən sonra həmin əsərin müzakirəsini keçirən zabit mənəvi-psixoloji hazırlıqda daha təsirli nəticələrə nail olacaqdır. Bu baxımdan yazıçı Aqil Abbasın "Dolu", Abdullayev Qurbanın "Çingiz dastanı", Rəşid Fəxrəlinin "Lələtəpə", "Bayraqtəpə" poemalarına və s. müraciət olunması əsərlərdir. Bu əsərlərin mahiyyəti tamamilə vətənpərvərlik ruhu deməkdir.

Hərbi hissələrdə keçirilən hər tədbir şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət edir. Bu, hər bir zabitin hərbi xidmətinin tərkib hissələrindəndir.

**Polkovnik-leytenant  
Rüstəm MƏMMƏDOV,  
"N" hərbi hissəsi**

## "Mən çempion olacam!"



*Bu yaxınlarda Bakıda "Sərhədcə" İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. Yarıda 24 ölkədən 500-dən çox idmançı, beş növ - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparılıb.*

*Dünya birinciliyində*

*Azərbaycan 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran komandası üçüncü yerə layiq görülüb.*

Sonuncu Azərbaycan kubokunun qalibi müddətdən artıq heçqı hərbi xidmət hərbi qulluqçusu baş əsgər Bəxtiyar Elyasov dəfələrlə respublika çempionu olub. Heç bir rəqibinə uduzmadığı halda yarış üçüncü yerdə başa vurmaları onun baxışlarına meyusluq hopdurub. Bəxtiyar üzvləşdiyi qaçılmaz hadisədən danışdı. "Bu yarışa çox ciddi hazırlaşmışdım. Qalib olaca-

ğım da inanırdım. Hərbiç yoldaşlarımla dəstəyi məni daha da ruhlandırır. Turnirə qələbə ab-havasında başladım. Hədəfimdə doğru inamla irəliləyirdim. Yarımfinal görüşünə kimi bütün rəqiblərimə qalib gəldim. Dördüncü finalda gözlənilmədən zədə aldım. Rəqibim çox güclü idi. Qalib gəlmək üçün bütün qüvvəmi ortaya qoydum. Qalib də oldum, lakin sol ayağı-

mın bud əzələsi əzildi. Həkimlər bir gün sonra baş tutacaq yarımfinalda iştirak edə bilməyəcəyimi bildirdilər. Onlardan çox xahiş etdim, çıxıb döyüşmək istədim, amma icazə vermədilər. Ayağıma yerə basa bilmirdim, amma mübarizə aparmaq istəyirdim. Lakin bu olmadı, mənə yarımfinalda zədəyə görə texniki məğlubiyyət verdilər. Turniri bürünc medalla başa vurdu.

Hərbi hissəyə qızıl medalla qayıtmağı arzu edən idmançımız şəxsi heyətin dəstəyinin ona təsəlli olduğunu bildirdi. "Düzdür, yarış zamanı zədədən heç kim siqortalanmır. Bu hər bir idmançı üçün qaçılmazdır. Mən çox heyifsiləndim ki, hərbi hissəmə qızıl medalla qayıda bilmədim. Kollektivin məni qalib kimi qarşılaması, təsəlliverici xoş sözləri məni sevindirdi, duyğulandırdı. Başda komandirlərim olmaqla, hamı mənə dəstəyini və inamını göstərdi. Kürsünün birinci pilləsinə çıxmasam da, onların üreyində birinci olmaq da mənim üçün qələbəyə bərabərdir. Bu münasibət mənəvi-psixoloji vəziyyətimi xeyli yaxşılaşdırdı. 2020-ci ildə Türkiyə Cumhuriyyətinin Bursa şəhərində keçiriləcək növbəti dünya çempionatına gərgin məşqlərlə və ruh yüksəkliyi ilə hazırlaşırıq. Mən çempion olacam, mütləq olacam", - deyə idmançımızın inamına biz də inanırıq. İnanırıq ki, Bəxtiyar qalib gələcək.

**Leytenant  
Mahmud MÖHBALİYEV,  
"Azərbaycan Ordusu"**

## Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir



*Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşillıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.*

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağac əkilməsi nəzərdə tutulub.

*Yıxıla-dura kövrək addımlarımızı atduğumuz torpaq biza çox müqəddəs və doğmadır. Müqəddəs olduğu üçün biz ona ürəyimizdən sırıl-sırıl axıb gələn, qəlbimizdən zərrə-zərrə süzülən qürur dolu bir ifadə ilə "Ana torpaq" deyirik. Bu ifadədə böyük iftixar, yenilməzlik və əzəmət var!*

Ana və torpaq sözlərini qoşalaşdırıb birləşdiririk, ucalıq zirvəsinə qaldırırıq, eyniləşdiririk, ülviləşdiririk, müqəddəsleşdiririk. Bu sözlərin ikisi də bizə əziz olduğu qədər də doğmadır. Doğma olduğu qədər də əzizdir. Bu əzizlik, bu doğmalığ, bu pasibanlıq da ruhumuzdan qidalanır. Ana-anadır, torpaq bizə isti, ilıq qoynunda ürək açılıqlığı ilə yer verib, əlimizdən tutaraq böyüdü. Bar-bərəkətini, nemətlərini, havasını, suyunu bizdən əsirgəməyib. Məhz bütün bunlara görədir ki, biz hər ikisini ürəkdən sevirik, hər ikisinə qəlbən, ruhən bağlıyıq. Bu bağ möhkəmdir, bu bağ qırılmazdır, bu bağa zaval yoxdur! Polad kimi əyilməz, dağlar kimi vüqarlı, bulaq suyu kimi dupduru, saf və təmizdir. Buna görə də biz sevgimizi birləşdirib böyük iftixarla "Ana torpaq" deyirik.

"Ana torpaq" sözünün bir yerdə səslənməsinin izi yunan mifologiyasına qədər gedib çıxır. Qədimdən qədim olan mifologiyada da torpaqla ananın adı bir yerdə ifadə edilir. Demetra - torpaq sözündəki meter ana deməkdir. Onu da qeyd edək ki, demetra yunan mifologiyasında əkinçilik və bərəkət tanrısıdır. Deməli, ana ilə torpağı eyniləşdirmək ulu keçmişlərdən yol gəlir, qədimlərdən qaynaqlanır.

Ana ilə torpağın danışdığını, pıçıldadığını, söhbətləşdiyini eşitmisinizmi? Bu barədə haradasa, nəse oxumusunuzmu? Mən dünyaca məşhur olan qırğız yazıçısı Çingiz Aytmatovun "Ana tarla" povestini oxuyanda heyrtlənməyə bilmədim. Ana torpaqla danışır, onunla tez-tez dərldəşir, söhbət



### Düşüncələr

## Sənin keşiyindəyik, Ana torpaq!

edir. Ana torpağın dilini başa düşür, torpaq da Ananın söylədiklərini anlayır. Bir-birilərini çox gözəl başa düşsə, anlaya-anlaya söhbət edirlər. Deməli, ikisi də bir kökdən qopublar, bir boydan boylanıblar. Böyük bir ağacın ayrılmaz qoşa budaqları kimidir. Məhz buna görə də biz onları eyniləşdiririk, qoşalaşdırırıq, "Ana torpaq" deyib əzizləyirik.

Torpağı sevməmək mümkün deyil. Biz yaşadığımızı, var olduğumuza görə torpağa borcluuyq. Axı torpaq həm də anadır. Torpağımızı da, anamızı da qorunmalıyıq. Qoruduqca da zərrə-zərrə Vətənə, Torpağa və Anaya sevgimizi də artırırıq. Torpağımızı qoruduqca həm də mətinləşirik, məğrurlaşırıq, mübarizləşirik. Damarlarımızda qanımız coşur. Torpağı qoru-

maqla vətənləşdiririk. Türk şairi Mithal Cemal Kuntay necə də gözəl deyib: "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir". Hisslərimizi coşdurən, qəlbimizi rıqqətə gətirən bu misra özündə Vətənə, Ana torpağa məhəbbəti, şəhidliyi, şəhidlərin müqəddəsliyini ehtiva edir. Yaddaşlarda abidəyə dönmüş bu misrada həm də torpağın qorunmasına güclü bir çağırış var.

Əsrlər boyu babalarımız torpaqlarını göz bəbəkləri kimi qorumuşlar ki, Vətənləri olsun, qoruya-qoruya da torpağı sevmişlər. Sevə-sevə qorumuşlar, əkib-becərmişlər. Ulu Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz. Beləcə, zaman-zaman torpaq yadellilərdən müdafiə edilmişdir. Cəsur oğullar daim yurdun keşiyində dayanmışlar, düşməne keçilməz sipər olmuşlar. Torpaq uğrunda döyüşmüşlər, vuruşmuşlar, çarpışmışlar. Torpaq qan ilə suvarılarda Vətəndir.

Müdrüklerimiz həmişə özlərindən sonrakı nəsillərə üç şeyi qorumağı vəsiyyət etmişlər: "Ana dilinizi, vicdanınızı və Vətəninizi". Vətən hər birimiz üçün müqəddəsdir. Onu qorumaq ən şərəfli borcumuzdur. Nəyin bahasına olursa-olsun, babalarımızın vəsiyyətinə əməl edərək Ana torpağımıza göz dikmiş erməni qəsbkarlarını işğal etdikləri yurdumuzdan, el-obamızdan qovmalıyıq! Vətənimizi göz bəbəyimiz kimi qorunmalıyıq. Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrilə torpaqlarımızı işğaldan azad edəcək. Torpaqlarımız göz bəbəyi kimi qorunacaq. Qorunacaq ki, o yerlərə bir daha erməni qəsbkarlarının ayağı dəyməsin. Ona görə qorunacaq ki, o yerlər bizim əbədi-əzəli torpağımızdır! Ana torpağımızdır!

Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan Ordusu"

### Ovqat

## Qəhrəman qadınlarımız

İgidlik, qəhrəmanlıq torpağa, elə-obaya bağlılığın olduğunu təsdiq edən göstəricidir. Tarix boyu Atillaları, Cavanşirləri, Meteləri, Babəkləri, Xətai-ləri, Cavad xanları tanınmış, sevimli. İgidlikdən, qəhrəmanlıqdan söz düşdükdə ağıla ilk gələn kişilər olur. Bəs, qadınlar? Bəs, İran Şahi Darani məğlub edən Tomris, bəs, Bərdəli Nüşabə, bəs, Uzun Həsənin anası Sara Xatun, Həcər,...

Mənbələrdən aldığımız məlumatlarda Azərbaycan qadınının düşmənlərə təslim olmadığı və əlinə silah alıb kişilərlə çiyin-çiyinə döyüşə atıldığını bilirik. Gəncə xanı Cavad xanın yoldaşları rus ordusunun qarşısında əyilmir, əli silahlı çəkinmədən, qorxmada cəsarətlə döyüşür. Təbii ki, bu hal düşməni qoşunlarının təhtəl-şüurun-da silinməz iz buraxmışdı və bu iz tarixdən silinə bilməz.

Böyük Vətən müharibəsində yaralı əsgərlərə ilkin tibbi yardım göstərən şəfqət bacılarının yeganə məqsədləri vardı: yaralı əsgərləri həyata qaytarmaq. Onlar yalnız tibb bacısı vəzifəsini icra etmirdilər. Həm də lazım olduqda düşmənlə döyüşürdülər də. Züleyxa Seyidməmmədova bombardmançı təyyarə pilotu idi. Ziba Qəniyeva II Dünya müharibəsində onlarla faşisti məhv etmiş azərbaycanlı snayper qadınıdır.

Qarabağ savaşında döyüşən Nigar Həmidli və Sədiyar Ramazanovun xidmətlərini unutmaq olmaz. Onlar həm həyat, həm də döyüş yoldaşları olaraq Vətənin azadlığı uğrunda döyüşürdülər.

Kəmalə Məmmədova 1991-ci ildə 18 yaşında könüllü olaraq Qarabağa döyüşə gedir. 1992-ci ildə başından güllə yarası alır, 2 ay müalicə olunduqdan sonra yenə döyüşə qayıdır. 1993-cü il Murovda gedən döyüşlərdə iştirak edir. Ağdamda döyüş mövqeyindən yaralı əsgər yoldaşlarını xilas edir. Hal-hazırda isə FHN-də xidmət edir.

Gültəkin Əsgərova həkim idi. 1992-ci il aprelin 4-də 5 tibb bacısı ilə könüllü cəbhəyə gedib. 19 iyul 1992-ci ildə Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Könül Qəhrəmanova təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. Könüllü olaraq Xocalıya gedir. 1991-ci ilin noyabrından 1992-ci ilin sentyabrınadək Xocalı, Ağdam, Şuşa, Goranboy və Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak edib, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərmiş. Qəlpə yaraları alaraq şəhid olub.

Türk xalqına döyüş ruhu ulu babalarından mirasdır. Ələ silah alıb döyüşmək vətənsəverlikdir. Azərbaycan qadınları da eləcə. Onlar da azərbaycançılığın - Azərbaycanın ruh əsgərləri olublar, indi də ruh əsgərləridir.

Hüsniyyə İDRİSOVA,  
BSU-nun III kurs tələbəsi

## Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

3 dekabr 2019-cu il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Bərdə rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

### Hərbi texnikalar, silahlar

## Denel NTW-20 snayper tüfəngi



Mechem NTW-20 (Denel NTW-20) irikalıbrli snayper tüfəngi 1990-cı ilin əvvəlində konstruktor Toni Neofitu tərəfindən Cənubi Afrikanın Aerotek şirkətində hazırlanıb və Denel şirkətinin Mechem bölməsi tərəfindən istehsal olunub. Müasir snay-

per tüfəngi raket komplekslərinə, peyk antennalarına, radiolokasiya stansiyalarına, təyyarə və helikopterlərə, yüngül zirehli texnikalara qarşı mübarizə aparmaq üçün təyin edilib. Onun təchiz olunması əllə yerinə yitirilir. Silahın üç güllədən ibarət qutuvari daraq dəsti sol tərəfdə quraşdırılıb. Snayper tüfənginin dəstinə iki ədəd lülə daxildir. Birincisi, 20x83,5 mm-lik güllələrlə atəş açmaq üçündür. Atəş açma zamanı OF3 (NEI), OF3 (NEI-T), BR (SARNEI) növlü mərmirlərdən və təlim güllələrindən istifadə edilir. Mərmirin çəkisi 0,112 kiloqram təşkil edir. Dəstin ikinci



lüləsi zirehdəşən-yandırıcı və trassiv zirehdəşən-yandırıcı 14,5x114 mm-lik güllələrdən istifadə etmək üçün nəzərdə tutulub. Alternativ qismində isə son modifikasiyalarda irihəcmli 20x110 mm-lik kalibrli patronlardan da istifadə edilir. Denel NTW-20 snayper tüfəngində səkkiz qatlı optik nişangah da quraşdırılıb. Daşınması zamanı silah sökülür və 12-15 kiloqramlıq iki çantaya yerləşdirilir.

Snayper tüfənginin hər iki variantının (NTW 20 və

NTW 14,5) xüsusiyyətlərinə gəldikdə isə NTW 20 variantının çəkisi 26 kq, uzunluğu 1795 mm, lüləsinin uzunluğu 1000 mm, güllənin ilkin sürəti saniyədə 720 metr, nişangah uzaqlığı isə 1500 metrdir. NTW 14,5 variantının çəkisi 29 kq, uzunluğu 2015 mm, lüləsinin uzunluğu 1220 mm, güllənin ilkin sürəti saniyədə 1080 metr, nişangah uzaqlığı 2300 metrdir.

Hazırladı:  
Svetlana YUSUBOVA,  
"Azərbaycan Ordusu"

**Baş redaktor**  
polkovnik-leytenant  
İlham BEHBUDOV

### Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktorun müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98;  
Məktublara şöbəsi: (012) 510-64-28.

### Ünvanımız

Bakı şəhəri, akademik  
Şəfaət Mehdiyev küçəsi 144,  
"Qızıl Şorq" hərbi şəhərciyi

### Növbətçi

baş leytenant  
Fuad CƏFƏROV

### Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.  
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində  
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazırlanmış  
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,  
təqdim edilən yazılar müəllifə qaytarılır.  
Qəzeti [mod.gov.az](http://mod.gov.az) saytından oxuya bilərsiniz.

Lisensiyaya № 361  
Sifariş № 992  
Nüsxə 3950